



Aktuallaşdırılmışdır: Oktyabr 2020

## Tələbələr, abituriyentlər və hazırlıq dil kurslarının iştirakçıları – məlumat vərəqəsi

Xahiş olunur əvvəlcə milli viza üçün müraciət etməyə dair **ümumi məlumatları** oxuyun.

„**Tələbə**“ hesab edilən ərizəçilər o şəxslərdir ki, ali məktəbə və ya tələbə hazırlıq kurslarına təhsil almaq üçün ərizə ilə müraciət ediblər və artıq universitetə qəbul olunduqları haqqında sənədə (Zulassungsbescheid) və ya universitetə təhsil almaq üçün namizədliklərini irəli sürdüklərini təsdiq edən sənədə malikdirlər. „**Abituriyentlər**“ isə, hər hansı bir alman ali məktəbində təhsil ilə maraqlananlar, lakin hələ ali məktəbdə və hazırlıq kurslarında təhsil almağa icazəsi olmayanlardır. Abituriyent vizası ən çox doqquz aylıq verilə bilər, bu viza xaricilərlə iş üzrə idarə tərəfindən yalnız o zaman uzadılır ki, Siz ali məktəbə qəbul olduğunuz haqqında sənədi təqdim edə bilsəniz. Bu Məlumat vərəqəsi **hazırlıq dil kurslarının** iştirakçıları üçün də nəzərə tutulur.

Sənədlərə baxılma müddəti bir qayda olaraq 4-8 həftədən, Almaniya və ya Avropanın dövlət stipendiyasını alan tələbələr üçün 3-5 iş günündən ibarətdir.

### Viza almaq üçün aşağıdakı sənədlər tələb olunur:

- Xarici pasport, ən az 2 boş səhifəsi olmaqla (*xarici pasportun şəkil olan səhifəsi və əvvəlki*)
- Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin 2 ədəd surəti)
- Şəxsiyyət vəsiqəsi (*əsl + 2 ədəd surəti*)
- 2 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış ərizə forması
- 2 ədəd biometrik pasport şəkli (3,5x4,5; 6 aydan köhnə olmamalı)
- Viza rüsumu (milli viza üçün müraciət etməyə dair **ümumi məlumatlara** bax)
- Ali məktəbə qəbul olunma haqqında sənəd və ya alman ali məktəblərinə sənəd verməyinizi təsdiq edən sənəd (*əsl + yaxud pdf-formatı + 2 ədəd surəti*)
- Orta təhsil və peşə fəaliyyəti haqqında tərcümeyi-hal (*2 ədəd surəti*)
- Orta və ya ali təhsili təsdiq edən sənədlər (diplom və diploma əlavə) (*əsl + 2 ədəd surəti*)
- Ali təhsil üçün tələb olunan dil biliklərini təsdiq edən sertifikat (*əsl + 2 ədəd surəti*)
- *bəzi hallarda*: ixtisaslaşmaya dair digər təsdiqlər (məs. iş yerindən arayış) (*əsl + 2 ədəd surəti*)
- Təhsilinizə dair məlumatların qeyd olunduğu motivasiya məktubu (ixtisas sahəsi, region və s.) (2 ədəd surəti)
- **Yetkinlik yaşına çatmayan ərizəçilər tərəfindən təqdim edilməli sənədlər:**
  - Uşağın doğum haqqında şəhadətnaməsi (*2 ədəd surəti və alman dilinə tərcüməsi və notariusda təsdiqi ilə*)
  - Hər iki valideyn/qəyyum tərəfindən uşağın Almaniya yaşamağına dair razılığını bildirən və notarius tərəfindən təsdiq edilmiş razılıq sənədi (*əsl + surəti*)
- Almaniya təhsilinizin və yaşam xərclərinizin (birinci təhsil ili üçün) maliyyələşməsini sübut edən sənəd. Bu aşağıdakı kimidir:
  - Almaniya bank hesabınızda 10.332,- avro olmasını və hər ay yalnız 861,- avro götürüləcəyini təsdiq edən sənəd (*2 ədəd surəti*).

və ya

- „Almaniyada Yaşamaq haqqında Qanunun“ 66-68 §§-da qeyd olunmuş öhdəlik haqqında rəsmi bəyanatın əsli (6 aydan köhnə olmamaqla; öhdəlikdə səfərin məqsədi: təhsil göstərilməlidir və ödəmə qabiliyyəti sübut olunmalıdır) (*əsl* + 2 *ədəd surəti*)

və ya

- Təhsil üçün hər hansı alman dövlət idarəsindən ən az 861,- avro məbləğində stipendiya alacağınızı bildirən sənəd (*əsl* + 2 *ədəd surəti*)

**Viza rəsmiləşdirilməsi proseduru zamanı yaşamaq xərcləri üçün maliyyə vəsaitinin mövcud olması dondurulmuş bank hesabı vasitəsilə sübut edilir. Dünyada belə bir servisi təklif edən bankların siyahısını isə Siz Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: <https://www.auswaertiges-amt.de/de/sperrkonto/388600>**

**Viza verilərkən əlavə olaraq təqdim olunmalıdır:** 90 gün müddətinə tibbi sığorta haqqında sənəd (sığorta ödənişinin minimal məbləği 30.000 Avro və bütün Şengen dövlətləri üçün etibarlı olmalı) (*əsl* + 2 *ədəd surəti*)